

## 2019-cu ildə keçirilməsi nəzərdə tutulan imtahanların və tədbirlərin tarixləri

Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

Tədbir	Tarix (2019-cu il)
<b>Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu</b>	
Ərizə qəbulu	1 - 11 fevral
İmtahana buraxılış vərəqəsinin çap edilməsi	15 - 23 fevral
QƏBUL İMTAHANI – 1-ci mərhələ	24 fevral
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı	16 - 25 aprel
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı	1 - 3 may
Proqram seçimi	26 aprel - 7 may
İmtahana buraxılış vərəqəsinin çap edilməsi	20 - 25 may
QƏBUL İMTAHANI – 2-ci mərhələ	26 may
68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı	29 - 31 may
İxtisaslaşma seçimi	7 - 18 iyun
Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı	27 iyun – 10 iyul
Boş qalan yerlərə ixtisas seçimi	23 - 30 iyul
Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı	15 - 23 avqust
Sınaq imtahanı (qəbul imtahanının I mərhələsi üzrə)	3 fevral
<b>Rezidenturaya qəbul</b>	
Ərizə qəbulu	14 - 28 fevral

İmtahana buraxılış vərəqəsinin çap edilməsi	1 - 6 aprel
QƏBUL İMTAHANI – 1-ci mərhələ	7 aprel
I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı	3 - 10 iyun
İmtahana buraxılış vərəqəsinin çap edilməsi	10 - 13 iyul
QƏBUL İMTAHANI – 2-ci mərhələ	14 iyul
İxtisas seçimi	16 - 22 iyul
Qəbul olan namizədlərin qeydiyyatı	29 iyul - 2 avqust
Boş qalan yerlərə ixtisas seçimi	5 - 6 avqust
Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı	8 - 9 avqust
Elektron sınaq imtahanı (baza fənləri üzrə üzrə)	16 mart
Elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə)	5 - 15 mart
<b>Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil şagirdlər üçün Azərbaycan dili imtahanı</b>	
1-ci imtahan	5 may
1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat	8 - 14 may
8 - 14 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan	26 may
<b>Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu</b>	
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı	10 fevral
Ərizə qəbulu (I – V qruplar)	15 mart - 15 aprel
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə	28 aprel
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı	28 aprel
Ali təhsil müəssisəsində orta məktəbdə təhsil aldıkları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı	28 aprel
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı)	12 may

QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı)	19 may
Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı	30 may - 12 iyun
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı)	23 iyun
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı)	7 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat	V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 20-28 iyun V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 24 iyun - 3 iyul I qrup üzrə 8 - 13 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup)	V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 1 - 14 iyul V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 7 iyul - 2 avqust I qrup üzrə 19 - 23 iyul
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qeydiyyatı	20 - 24 iyul
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı	27 iyul - 2 avqust
Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı	22 - 25 iyul
Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı	1 avqust
İxtisas seçimi (I – IV qrup)	24 iyul - 6 avqust
İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra))	24 iyul – 6 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ)	15 - 27 avqust
Boş qalan yerlərə ixtisas seçimi	15 - 19 avqust
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı	23 avqust - 2 sentyabr
<b>Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu</b>	

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı	14 iyul
<b>Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu</b>	
Ərizə qəbulu	22 fevral - 11 mart
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları)	31 mart
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (I mərhələ)	31 mart
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıkları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı (I mərhələ)	31 mart
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları)	30 iyun
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (II mərhələ)	30 iyun
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıkları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı (II mərhələ)	30 iyun
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat	8 - 16 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı	18 - 22 iyul
İxtisas seçimi	24 iyul - 5 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı	8 - 23 avqust
Boş qalan yerlərə ixtisas seçimi	27 avqust - 2 sentyabr
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı	4 - 11 sentyabr
<b>Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu</b>	
Ərizə qəbulu	15 mart - 15 aprel
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün)	28 aprel
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı	28 aprel
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıkları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı	28 aprel
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat	24 iyun - 3 iyul

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı	12 - 17 iyul
İxtisas seçimi	15 - 19 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı	23 - 29 avqust
Boş qalan yerlərə ixtisas seçimi	30 avqust - 4 sentyabr
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı	6 - 11 sentyabr
<b>Buraxılış imtahanları</b>	
İlk peşə-ixtisas təhsili müəssisələri	17 fevral
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı	18 fevral
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət (Bakı, Naxçıvan MR, Şirvan )	3 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət (Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran)	10 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət (Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı )	17 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)	31 mart
Ümumi (9 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı	5 may
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət (Bakı, Naxçıvan MR, Şirvan )	2 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət (Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran)	9 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət (Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı )	16 iyun

Ümumi (9 illik) orta bazasında II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)	30 iyun
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət (Bakı, Naxçıvan MR, Şirvan )	7 aprel
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət (Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran)	14 aprel
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət (Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayilli, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı )	21 aprel
Tam (11 illik) orta təhsil bazasında (eksternat qaydasında imtahan verənlər üçün)	28 aprel
Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı	5 may
<b>Dövlət qulluğuna qəbul</b>	
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar	27 yanvar, 17 fevral, 17 mart, 21 aprel, 5 may, 30 iyun, 21 iyul, 18 avqust, 29 sentyabr, 27 oktyabr, 24 noyabr, 22 dekabr
Elektron sınaq imtahanları	19 yanvar, 10 fevral, 10 mart